



Məşallah  
Məftun

## SƏN DEMƏ BU ŞƏHƏR BİZİM DEYİLMİŞ...

Faytoncu "duydunu" eşitmək üçün,  
Gəzdiq küçələri gəzdik birbəbir.  
Tapmayıb yorulduq tükəndi səbir,  
Sən demə bu şəhər bizim deyilmiş.

Səmədin, Cəferin ,boyu qısalıb,  
Elə bil bunlardan - zaman bac alıb.  
Füzuli yenə də xəyalalı daılıb,  
Sən demə bu şəhər bizim deyilmiş.

Avropalı doslar gəlibdi cuşa,  
Bızlərə hökm edir, - "Bax belə yaşa",  
Hər dalan tamaşa, hər tin tamaşa,  
Sən demə bu şəhər bizim deyilmiş.

Meydanı,küçəsi bir az qorxulu,  
Hanı bu şəhərdə mələklər hanı,  
Saçımı oxşayan küləklər hanı,  
Sən demə bu şəhər bizim deyilmiş.

İçində batmışq bərbəzəklərin,  
Kımların əlinə düşdük - kimlərin?  
Qazilan bu quyu dərindən dərin,  
Yox... yox...

Sən demə bu şəhər bizim deyilmiş.

Neftimin ətrini gül tek qoxuyur,  
Plovdan, əmlikdən ,yeyir oxuyur,  
Sonra başımıza corab toxuyur,  
Yox... yox...

Sən demə bu şəhər bizim deyilmiş.

İnsan bu dünyaya gəlir bir kərə,  
Sevgisi sığmayır nə göyə, yerə,  
Çox ümidi gəldik biz bu şəhərə,  
Yox... yox...

Sən demə bu şəhər bizim deyilmiş.

Bakı ciyərimiz, Bakı canımız,  
Bakı şövkətimiz, Bakı şanımız,  
Ondan ötrü axıl bizim qanımız,  
Yox... yox...

Sən demə bu şəhər bizim deyilmiş.

Bu zordu, bu gücdü, bu dostluq deyil,  
Gör - bu mənzərəni, gör -Mirzə Cəlil,  
Dur qalx məzarından, Xəlil, ay Xəlil,  
Yox... yox...

Sən demə bu şəhər bizim deyilmiş,  
Sən demə bu şəhər bizim deyilmiş!

## OXUMA QARABAĞ ŞİKƏSTƏSİNİ!

Düşmən dərd üstə dərd toxuyur indi,  
İydələr bir həsrət qoxuyur indi,  
Zaman başqa nəğmə oxuyur indi,  
Oxuma "Qarabağ" şıkəstəsini!

Kimin günahıydı bilinən deyil,  
Günah bir ləkədi bölünən deyil,  
Bu ləkə tarixdən silinən deyil,  
Oxuma "Qarabağ" şıkəstəsini!

Düzu əyi bilib otuzdurduqlar,  
Taziya " tut"-deyib tutuzdurduqlar,  
Töküdüy qanları yatıldırlar,  
Oxuma "Qarabağ" şıkəstəsini!

Qala-Şuşa ulu ruhudu bədəndə,  
Bu dərde boylanar gələn,gedəndə,  
Sən qınayacaq Rumda,Yəməndə,  
Oxuma "Qarabağ" şıkəstəsini!

Mənliyim,şenliyim,gəlməz araya,  
Qulaq ver sinəmdə haya,haraya,  
Yazığın gəlmirmi mən biçareyə,  
Oxuma "Qarabağ" şıkəstəsini!

Dağlarda perikən yele dənərsən,  
Daşlara çırıplan sele dənərsən,  
Qəfildən alışib küle dənərsən,  
Oxuma "Qarabağ" şıkəstəsini!

Canımdan ayrılmaz,candı Qarabağ,  
Damarımdan axaan qandı Qarabağ,  
Yananlar bilərlər yandı Qarabağ,  
Oxuma "Qarabağ" şıkəstəsini!

Məkkəm,Mədinəmdı ,yanan o yerlər,  
Dinim,imanımdı,yanan o yerlər,  
Kövrək gümanımdı,yanan o yerlər,  
Oxuma "Qarabağ" şıkəstəsini!

Atların yalını kəsən vaxtıdı,  
Tellərdən gülələr əsən vaxtıdı,  
Qızların bulaqdan küsən vaxtıdı,  
Oxuma "Qarabağ" şıkəstəsini!

Qarabağsız göylər dumandı mənə,  
İblisin nəfəsi əyandı mənə.  
Dünya başdan- başa zindəndi mənə,  
Oxuma "Qarabağ" şıkəstəsini!

Kim deyir - dərd üzə gülər ,amandı,  
Dərdim göz yaşıni silər amandı,  
Məftun misra-misra yanar amandı,  
Oxuma "Qarabağ" şıkəstəsini!

## ŞUŞA

### Xan qızı Natəvanın ruhuna məktub

Hörmətli Xan qızı,ustad Xan qızı,  
İlahi ruhuna xoş salamı var.  
Məktubu bir ayrı ovqatla yazdım,  
Bağıشا başımda qalmaqlım var.

Xan qızı bağıشا,ustad bağısha,  
Sən sevən Şuşanı sevə bilmədik.  
Şuşanın uğrunda ölmək gərekmiş,  
Biz ölmək istədik, öle bilmedik!

Şuşa döndü qızıl qan çanağına,  
Xəyanət əlini görən olmadı.  
"Irəli"-dedilər, "Hucum irəli",  
"Irəli" deyəndən ölünlər olmadı.

Allah nəzərini kəsib bu yerdən,  
İmanda itibdi,dinde itibdi.  
Burda yaylaqların rəngi dəyişib,  
Çiçək əvəzinə gülələ bitibdi!

Fəryadım,qəhərim,qəmim,kədərim,  
Asılıb gözümən,kipriklerimdən.  
Bağısha Xan qızı-bağısha məni,  
Danışa bilmirəm gördüklerimdən.

Özümdən-özümə xəyanət oldu,  
Susdu damarıma işleyən cəngi.  
Hanı Şah İsmayıllı,  
hanı Koroğlu?

Şuşa xəyanətin qurbanı oldu,  
Qoy bilsin sahilə yan alan gəmi.  
Qoy bilsin Xan qızı,qoy bilsin aləm,  
Qoy bilsin Pənah xan,Cavanşir əmi!

Dəyişib gözümün işığı,rəngi,  
Əlimiz,qolumuz,zəncirlənibdi.  
Qeybə çəkilibdi qeyrət elə bil,  
Qeyrətin qapısı möhürlənibdi!

Hər kəs əməlinə cavab verəcək,  
Dünyanın işini bilmək çətində.  
"Bu dünya", "o dünya" inkir-minkir çox,  
Qazan əhvalatı - qiyamətdə!

Kənara atılmış urvatsız daşam,  
Elə bil Vətəndən mən qovulmuşam.  
Düşmən tapdağında tapdanır ŞUŞAM,  
Başım ola-ola başsız qalmışam !

## SƏN KÖHNƏ KİŞİSƏN

*Şumerşunas alim İslam Sadığın "Mən köhnə kişiyəm" şerini oxuduqdan sonra.*

Sən köhnə kişisən yaxşı bilirik,  
Dostun nə köhnəsi,nə də təzəsi.  
Dost var ki,ürəyin başına qoymaq,  
Dost var ki,qurtarmaz onun məzəsi.

Sən ki,məddahların sözün bilirsən,  
Çoxunun əyrisin,dütün bilirsən.  
"Dostunam"-söyləyən yüzün bilirsən,  
Rəzildi,səfildi-özün bilirsən.

-Ey mənim ruhumu yaxın olanım,  
-Dost dostdan heç zaman tərif gözləməz.  
"mən buyam", "mən oyam" -ədalariyla,  
özündən müştəbeh- dostu izləməz.

Şöhrət axtarışı,medal düşgünü,  
Biri raket qovur,biri at qovur.  
Məmləkət bazara dönüb elə bil,  
-kimi ceyran qovur,kimi it qovur...

"Millilər" "güllü"dən soruşur bizi,  
Dillilər -fellidən soruşur bizi,  
Allılar- tellidən soruşur bizi,  
Bu günün bazarı belədi şair !

-Sən köhnə kişisən ,dərdin də köhnə,  
zalımin,zülümün adın bilirsən.  
Meşin qapılarda çox döyülsən,  
Qananın ,qammazın, dadın bilirsən

Çeşidli-çeşməli,dağlar oğlusən,  
Dağlara -təpələr meydan oxuyur.  
Qayasın,ormanın ,tanımayanlar,  
Derəsim,meşəsin tanımayanlar,  
Baxçada gülələrin etrin qoxuyur.

Ulu xaqqanlardan gəlir nəfəsin ,  
Səni indən belə -sürüyəcəklər.  
Torpağın üstündə yandırb bir gün-  
Tarpağın altında söndürəcəklər...

Hadisi,Cavidi,Nəvvabı olan,  
milləti yaşadan yaşın özüdü.  
Serdarı,ərbabı -sərkərdəsi,  
Başında duranı -başın özüdü.

Çoxunun köksünə sancıldı ox tek,  
Səni dağdan düzə atan qələmin...  
-Koroğlu əlində qılınca döndü,  
Şumerdən yol gələn kotan qələmin !

Bir çımdık səadət qatdı başını,  
Dərdini- ovçuna yiğdi zər kimi.  
Nə qədər dedilər,qodular oldu,  
Şumer döyüşünə getdi ər kimi!

Getdiyi döyüsdən o qalib çıxdı,  
Taleyi kədərli miskin şairim.  
Üzüze dayandı çoxlaryla o,  
Dövrəndən,zamandan ,küskün şairim.

İlham alovuya getdi ateşə,  
Kiminse adına giley etmədi.  
Okean sularda balinalar tek,  
O,qorxmadan üzdü,fəqət itmədi.

Çəkdiyiz əməyiz itməyəcəkdi,  
Bunları yüzdə-yüz biləsiniz siz.  
Ruhunuz hər zaman rahat olacaq,  
Dayım yaşayacaq əməlleriniz.

Neçə iqlimlərin,neçə qıtənin,  
Gördüyü yuxunu- yozmaq haqqıdır.  
Soy-kökü Şumerdən gələn millətin,  
Dünyanın tarixin- yazmaq haqqıdır.

Nə qədər krallar liliput olub,  
Nə qədər liliput kraldı indi.  
Nə qədər tülkülər genin dəyişib,  
Nə qədər tülkülər maraldı indi.

\*\*\*  
Ayağı yer eşən,ayğırm gəlsin,  
-Üzüüm üstündə qaşım gözləyir.

Qeyrətin itirən qeyrətə gəlsin,  
Gözü yolda qalan -Şuşam gözləyir !

Coxu kişiliyi evdə axtarır,  
Kişilik əməldə,qanda gerəkdi.  
Bahadi bazaarda- satılmır qaga-  
Kişilik ürekde ,canda gerəkdi.

## NURƏNGİZ GÜN GETDİ

*Nurəngiz Günün 80 illik yubileyi  
ərəfəsində...*

Bu dünya əzilən,əzən dünyası,  
Neçə əzilənə yanısı oldu.  
Dünyaya bir övlad getirən ana,  
Neçə övladların anası oldu.

Çevik,nikbin,məğrur idi həyatda,  
Zərərli mikroblar ,xislətində yox.  
Tanrı işığında yol gəlmişdi o,  
Qaranlıq fikirlər niyyətində yox.

Düzlüyü görməkçün dünyaya geldi,  
Gördü ki,bu dünya viran gündədi.  
Güclülər gücsüzün qanını sorur,  
Beyinlər şikətdi- aman gündədi.

Dünya ölkə-ölkə -od tutub yanır,  
Soyqırım, qırğınlar,icindəyik biz.  
Nalanlar,talanlar,ərsə ucalır,  
Hiyə,zülmət,zillət içindəyik biz.

## 37-ci il,90-ci il...

Hansı yaraları görmədi şair!  
Xalqına,yurduna qurdular tələ,  
Hansı yaralarla ölmədi şair!  
İki əsr,iki yara...

Pantürkist damğası,nəslə dərbədər,  
Fəryadı fələye yetişməz oldu,  
Alışdırı Xocalı,yandı Xocalı,  
Allığı yaralar bitişməz oldu.

Qəlbə paramparça eşqi kimiydi,  
Özü qəm üstündə halay vururdu.  
Kımlırsə kefində,damaxındaydı,  
Kımlırsə ocağda kül sovururdu.

Şeytana,iblisə,məğlub olmadı,  
Dünyaya çarpışdı bəşər övladı.  
Döyüsdən döyüşə bərkidiyyüçün  
Xalqın tarixinə yazılıdı adı.

Əzəbzər içində yaşasada o,  
Yağı düşmənlərə meydan oxudu.  
Tanrı səmasının üst qatındaydı,  
Günəşdən oxudu,aydan oxudu.

Azadlıq aşiqi-azad olmaqçın,  
Atəşlərdə yandı-o, nalan oldu.  
Əyilmedi şair,əyilmədi heç,  
Həyati,dünyası-o, talan oldu.

Ruhumun içində,soyuq küləklər,  
Günü oxuyuram səhərdən bəri.  
Sanki qanad verir sözə,mənaya,  
Şerin Məhsətisi illərdən bəri.

## QONŞU QADIN

Bizim qonşu qadın,  
Yaxşı bilmirəm adın.  
Okeanın o tayına  
səfər etmiş

Fransada eniş etmiş...  
Qızına hədiyyə olsun deyə  
bir köpək gətirmiş.  
Qadının nəvəsi

Bundan qorxmuş,  
Bir qədər karımxış...  
Hər səhər,  
Ağ əlcəlli qadın

İtin gəzdirir  
mən nəvələrimi...  
O itiyle danışır,  
Səsi-kübü,  
əlləmələr,  
rabitesiz kəlmələr...  
mən nəvələrimlə danışram...